



Aktuallaşdırılmışdır: Yanvar 2021

## Dil kursu 3 aydan artıq – məlumat vərəqəsi

Xahiş olunur əvvəlcə milli viza üçün müraciət etməyə dair **ümumi məlumatları** oxuyun.

Əgər Siz Almaniyada hər hansı təhsildən asılı olmayaraq 3 aydan artıq dil kursu çərçivəsində alman dili biliklərinizi mükəmmələşdirmək istəyirsinizsə, bu halda Siz milli viza üçün müraciət etməlisiniz.

Sənədlərə baxılma müddəti orta hesabla 4-8 həftədən ibarətdir.

### Viza almaq üçün aşağıdakı sənədlər tələb olunur:

- Xarici pasport, ən az 2 boş səhifəsi olmaqla (*xarici pasportun şəkil olan səhifəsi və əvvəlki Şengen vizaları, möhürlər və qeydlər olan səhifələrin 2 ədəd surəti*)
- Şəxsiyyət vəsiqəsi (*əsl + 2 ədəd surəti*)
- 2 ədəd alman dilində tam şəkildə doldurulmuş və şəxsən imzalanmış viza üçün ərizə forması
- 2 ədəd biometrik pasport şəkli (3,5x4,5; 6 aydan köhnə olmamalı)
- Viza rüsumu (milli viza üçün müraciət etməyə dair **ümumi məlumatlara** bax)
- Dil məktəbinin ünvanı, kursun keçirildiyi müddət və həftəlik dərslər saatlarının sayı (həftədə azı 18 dərslər saatı olmaqla) qeyd olunan təsdiq sənədi (*əsl + 2 ədəd surəti*)
- Dil kursunun rüsumunun tam ödənildiyini təsdiq edən sənəd (*əsl + 2 ədəd surəti*)
- Yaşayacağınız yer barədə sənəd (*əsl + 2 ədəd surəti*)
- Bu gündəki əldə etdiyiniz alman dili biliklərinə dair təsdiq sənədi, məs.: dil kursunda iştirak haqqında, dil sertifikatı (*əsl + 2 ədəd surəti*)
- Orta/ali təhsili bitirməyə dair təsdiq sənədi (Diplom, Atestat) (*əsl + 2 ədəd surəti*)
- Gələcək planlar haqqında məlumat əks olunmaqla istədiyiniz dil kursunda iştiraka dair motivasiya məktubu (*əsl + 2 ədəd surəti*)
- Almaniyada qalmaq xərclərinizin maliyyələşdirilməsi barədə sənəd (qalacağınızı birinci il üçün və ya 12 aydan az davam etdiyi təqdirdə dil kursunun müddəti üçün):
  - *Dondurulmuş bank hesabınızda 11.364,- avro olmasını və hər ay yalnız 947,- Avro götürüləcəyini təsdiq edən sənəd (2 ədəd surəti).*  
**və ya**
  - *Almaniyada yaşamaq haqqında qanunun 66-68 §§-da qeyd olunmuş öhdəlik haqqında bəyanat (Verpflichtungserklärung) (6 aydan köhnə olmamaqla, səfərin məqsədi: dil kursu göstərilməklə)*  
*(əsl + 2 ədəd surəti)*  
**və ya**
  - *Dövlət fondlarından biri tərəfindən aylıq 947,- Avro məbləğində spəndiyanın verilməsi barədə təsdiq sənədi (əsl + 2 ədəd surəti)*

**Viza rəsmiləşdirilməsi proseduru zamanı yaşamaq xərcləri üçün maliyyə vəsaitinin mövcud olması dondurulmuş bank hesabı vasitəsilə sübut edilir. Dünyada belə bir servisi təklif edən bankların siyahısını isə Siz Almaniyanın Xarici İşlər Nazirliyinin rəsmi internet sahifəsindən əldə edə bilərsiniz: <https://www.auswaertiges-amt.de/de/sperrkonto/388600>**

**Vizaya dair müraciətiniz haqqında müsbət qərar verildiyi təqdirdə təqdim edin:**

- səfər üçün tibbi sığorta (sığorta ödənişinin minimal məbləği 30.000 Avro və bütün Şengen dövlətləri üçün etibarlı olmalı və nəzərdə tutulan səfər tarixindən etibarlı olmaqla 6 ay müddətini əhatə etməlidir)